

**Lənkəran Dövlət Humanitar Kollecinin “Kitabxana-informasiya təminatı”
ixtisası üzrə III^C qrupunda 2018-ci ildə nəzərdə tutulmuş Buraxılış Yekun
Dövlət imtahanı sualları**

1) Kitabxanaşünaslığa giriş

- 1.Kitabxanaşünaslıq fikrinin meydana gəlməsi və inkişafı
- 2.XIX əsrdə kitabxanaşünaslığın inkişafı
- 3.XX əsrdə kitabxanaşünaslığın inkişafı
- 4.Azərbaycanda kitabxanaşünaslıq fikrinin təşəkkülü və inkişafı
- 5.Kitabxanaşünaslığın mahiyyəti, obyektı və predmeti
- 6.Kitabxanaşünaslığın funksiyaları
- 7.Kitabxanaşünaslığın metodologiyası və metodu
- 8.Kitabxanaşünaslığın elmlər sistemində yeri
- 9.Kitabxanaların struktur xarakteristikası və əsas elementləri
- 10.Müasir dövrdə kitabxanaların sosial funksiyaları
- 11.Kitabxanaların tipologiyası
- 12.Universal kitabxanalar
- 13.Milli kitabxanalar
- 14.Kitabxanaçılıq peşəsi
- 15.Kitabxana sistemi və şəbəkələri
- 16.Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkələri
- 17.Uşaqlara və gənclərə xidmət edən kitabxana şəbəkələri
- 18.Kitabxana işinin mərkəzləşdirilməsi
- 19.Kitabxana işinin təşkilinin əsas prinsipləri
- 20.Kitabxana işi haqqında Qanun

2) Kitabxana xidməti

- 1.”Kitabxana xidməti” fənninin nəzəri əsasları
- 2.Oxucularla işin prinsipləri
- 3.Oxucularla işin vəzifələri
- 4.Oxucuların əxlaq və estetik tərbiyəsi
- 5.Azərbaycanın elm və mədəniyyət xadimləri müəllim haqqında
- 6.Müəllimin ictimai məzmunu və sosial xarakteri
- 7.Müəllimin funksiyaları
- 8.Oxucuların və müəllimin öyrənilməsinin üsulları
- 9.Oxucuların və müəllimin öyrənilməsinin xüsusi kitabxanaçılıq üsulları
- 10.Oxucu marağı
- 11.Oxucu tipologiyası
- 12.Abonementdə oxuculara xidmət işi
- 13.Kitabxanalararası abonement
- 14.Kitabxanalarda oxuculara fərdi xidmət
- 15.Kitabxanada ədəbiyyatın şifahi təbliğat formaları
- 16.Şifahi biblioqrafik icmallar
- 17.Kitabxanada ədəbiyyatın əyani təbliğat formaları
- 18.Kitab sərgiləri və onun növləri
- 19.Kitabxana xidmətinin etikas

20. Kitabxana mühiti və reklam

3) Sənədlərin bibliografik təsviri və təsnifləşdirilməsi

1. Kitabxana kataloqları və onun növləri
2. Əlifba kataloqu
3. Sistemli kataloq
4. Predmet kataloqu
5. Bibliografik təsvirin inkişaf tarixi
6. Bibliografik təsvirə dair Dövlət standartları
7. Bibliografik təsvirin obyektı və informasiya mənbələri
8. Bibliografik təsvirin üsürləri və onların xarakterik cəhətləri
9. Üsürlərin həcminə və obyektinə görə təsvirin növləri
10. Sənədlərin təsnifləşdirilməsinin metodikası və mərhələləri
11. Təsnifləşdirmədə tətbiq edilən təsnifat cədvəlləri
12. Onluq təsnifatın yaranması və universal onluq təsnifat
13. Kitabxana Bibliografiya Təsnifatı
14. Birsəviyyəli bibliografik təsvir
15. Fərdi müəllifli sənədlərin təsviri
16. Kollektiv müəllifli sənədlərin təsviri
17. Çoxsəviyyəli bibliografik təsvir
18. Əsas təsvir və onun növləri
19. Əlavə təsvir və onun növləri
20. Sənədlərin tərkib hissəsinin təsviri. Analitik təsvir

4) Kitabxana-informasiya resursları

1. Kitabxana informasiya resurs anlayışı və onun mahiyyəti
2. Kitabxana sistemində fondların sosial funksiyaları
3. Kitabxana fondunun formalaşmasının mahiyyəti, məqsədi və vəzifələri
4. Kitabxana fondunun sistem kimi öyrənilməsi və əhəmiyyəti
5. Kitabxana fondunun formalaşmasının nəzəriyyəsi
6. Kitabxana fondunun əsas prinsipləri
7. İlkin və təkrar seçmə
8. Sənəd informasiya fondunun modelləşdirilməsi
9. Bibliografik və riyazi modellər
10. Kitabxana fondunun komplektləşdirilməsi
11. Retrospektiv və cari komplektləşdirilmə
12. Kitabxana fondunun uçotu və işlənməsi
13. Kitabxana fondunun yerləşdirilməsinə verilən ümumi tələblər
14. Kitabxana fondunun mühafizəsi və qorunması
15. Kitabxana mühafizəsinə təsir göstərən fiziki və kimyəvi amillər
16. Kitabxana fondunun coğrafi və xronoloji düzülüşü
17. Oxucu-fond əlaqələri
18. Kitabxana fondunun idarəetmə funksiyası
19. Fondun idarəedilməsində kitabxana əməkdaşlarının vəzifələri
20. Kitabxana-arxiv, muzey fondlarının yaradılması

5) Ümumi bibliografiyaşünaslıq

- 1."Ümumi bibliografiyaşünaslıq" fənninin nəzəri əsasları
- 2.Bibliografiya elmi ilə bağlı Dövlət standartları
- 3.Bibliografiya termini və onun çoxmənalılığı
- 4.Sənəd kommunikasiya sistemi və bibliografiya
- 5.Sənəd kommunikasiya sistemində informasiya maneələri
- 6.Bibliografik informasiyanın mövcudluq formaları
- 7.Bibliografik vəsaitlər, onların formaları, janrları və tipləri
- 8.Bibliografik informasiyanın əsas ictimai funksiyaları
- 9.Bibliografik fəaliyyətin komponent quruluşu
- 10.Bibliografiyalasdırma prosesi və onun mərhələləri
- 11.Bibliografik xidmət və onun formaları
- 12.Bibliografiyanın növ təsnifatı
- 13.Bibliografiyanın funksional məqsəd və xronoloji əlamətinə görə növləri
- 14.Bibliografiyanın sənədlərin forma və məzmununa görə növləri
- 15.Bibliografiyaşünaslıq və onun quruluşu
- 16.Bibliografiyaşünaslıq yaxın bilik sahələri sistemində
- 17.Bibliografik fəaliyyətin meydana gəlməsi və inkişaf əhəmətləri
- 18.Bibliografik fəaliyyət sahəsində beynəlxalq əməkdaşlıq
- 19.Azərbaycan kitabxanalarının Beynəlxalq bibliografik təşkilatları
- 20.Bibliografik informasiyanın keyfiyyətləri

**"İqtisadiyyat və idarəetmə" FBK-nın 13 aprel 2018 ci il tarixli, 09 sayılı
iclasında müzakirə edilib təsdiq olunmuşdur.**

Fənn Birləşmə Komissiyasının sədri:

Şükürova Qətilə